

*Növrəstə Sıdqəli qızı Bayramova
Sumqayıt Dövlət Universitetinin assistenti*

**İBTİDAİ SINİFLƏRİN RİYAZİYYAT DƏRSLİKLƏRİNDE
PROBLEMLƏR VƏ ONLARIN METODİK TƏDQİQATLARDA QOYULUŞU**

*Новрастма Сидгали гызы Байрамова
ассистент Сумгаитского Государственного Университета*

**ПРОБЛЕМЫ, ВОЗНИКАЮЩИЕ В УЧЕБНИКАХ ПО МАТЕМАТИКЕ
В НАЧАЛЬНЫХ КЛАССАХ И ИХ ПОСТАНОВКА В МЕТОДИЧЕСКИХ
ИССЛЕДОВАНИЯХ**

*Novrasta Sidkali Bayramova
assistant of Sumgait State University*

**PROBLEMS ARISING IN TEXTBOOKS OF MATHEMATICS OF PRIMARY CLASSES
AND STATEMENT OF THESE PROBLEMS IN THE METHODOLOGICAL TOOLS**

Xülasə: Verilən məsələlərin əksəriyyəti I-IV sinif səviyyəsində olan məsələlərdir və mantıqi təfəkkül-rün inkişafına xidmət etmir. Məlumdur ki, məsələlər siniflər üzrə həm növlərinə, həm də həlli üsullarına, aid olduğu komiyyətlərə görə təsnif olunur. "Məsələ" problemi dərslikdə öz optimal həllini tapmamışdır. Belə ki, təqdim olunan məsələlərin əksəriyyəti konkret didaktik funksiyalara malik olmayıb, sadəcə əməlin icrasını tələb edir.

Açar sözlər: *dərslik, ibtidai siniflər, şagird, məsələ, mantıqi təfəkkür*

Резюме: Большинство задач, представленных в учебниках I-IV классов служат развитию логического мышления. Известно, что задачи классифицируются по типам, по методам их решения, а также по относящимся к ним величинам. Проблема «задача», не нашла своей оптимальное решение в учебнике. Так, большинство представленных задач не выражаются конкретными функциями, а только требуют выполнения какой-либо операции.

Ключевые слова: учебник, начальные классы, ученик, задача, логическое мышление

Summary: Most of the tasks asked in textbooks I-IV classes serve the development of logical thinking. It is known that tasks are classified by type, by the methods of their solutions, and by the values related to them. Thus, most of the tasks presented are not expressed by specific functions, but only require the execution of an operation.

Keywords: *textbook, elementary classes, pupil, task, logical thinking*

"Riyaziyyat – 1" dərsliyində (N. Qəhrəmanova, C. Əsgərova, L. Qurbanova) dövlət səviyyəsində qəbul olunmuş riyazi terminologiya tələblərinə əməl olunmur. Məsələ həlli təliminin mərhələləri öyrədilmədən "məsələnin planı, həlli haqqında danışılır (s. 50), səh. 76-da "Sadə konstruksiya məsələləri" ifadəsi verilir və bu nəyi ifadə edir, hansı məsələlər oraya aiddir – məlum olmur. Əslində praktik işdən səhəbat gedir və həmin iş isə I sinif şagirdləri üçün müyəs-

sər deyil. I sinifda 1-dən 20-yə qədər ədədlər və onlar üzərində toplama və çıxma əməlləri öyrədilir. Burada "təxminetmə" anlayışına ehtiyac olmadığı halda, dərslikdə müvafiq suallar qoyulur (s. 89). "Sayını təxmin edin" cümləsi (s. 90) nəyi ifadə edir və ona ehtiyac varmı?

Şagirdlərin şifahi hesablama bacarıqları hesab əməlləri xassələrinə və ədədlərin xassələrinə əsaslanır. Bu bilikləri I sinifda hələ mənimsəməmişlər.

I sinifdə məsələ həlli bacarıqlarını formalaşdırmaq üçün aşağıdakı məsələlərlə üzərə iş aparılmışdır:

1. "Məsələ" anlayışı ilə tanışlıq.
2. Məsələnin tərkib hissələrinin ayrıldığından
məsələ.

3. Məsələnin tələbəsinə cavab vermək üçün
tətbiq olunacaq əməlin müəyyən edilməsi.

4. Məsələnin həlli və onun yazılıması.

I sinifdə tələbələrə qıxmaya əməlləri öyrəndildiyi üçün, müvafiq olaraq sadə məsələlər və onların növləri öyrəndilmişdir.

Ümumiyyətlə, I sinifdə məsələ həlli bir sistem olmaqla, konkret struktura və didaktik məqsədə malik olmalıdır.

"Riyaziyyat - 2" dərsliyində də terminoloji nöqsanları, yersiz termin və ifadələrdən istifadə edilmiş, çalışmaların seçilmişsindən didaktik tələblərin pozulması halları özünü göstərir.

II sinifdə şagirdlər 100 dairəsində əddələr və onlar üzərində 4 əməl, onların xassələri ilə tanış olurlar. Lakin əməllərin xassələri müəyyən bir məqsəd və ardıcılıqla verilmədikdə, şagirdlər müvafiq biliklər formalamağı.

Məsələ həlli təlimi I sinifda öyrənilənlərin davamı olmalıdır və şagird tələbələr təqdim etdiyi məsələlərin həlli təlimi olmalıdır. Məsələnin həlli təlimi əməl və məsələnin tətbiqini öyrəndirməlidir. Çünki müraciət məsələ həlli həlli keçid sadə məsələlərdən başlayır və bu keçidin iki növü konkret məsələlərdən ibarətdir.

Məhz II sinifdə şagirdlər tələbələr təqdim etdiyi məsələlərin həlli təlimi olmalıdır. Bunlar həm də sıfıra hesablama və rəsədlərin formalaşdırmaq kömək edir.

"Riyaziyyat - 2" dərsliyində məsələlər və dərsliklərə qaydası təqdim edilmişdir. Məsələlər məzuniyyətin etibarla həyatiñ kəsb etməli və inkişafetdirci funksiyaya malik olmalıdır.

"Riyaziyyat - 3" dərsliyinin riyazi dili və grammatik dili bir sira nöqsanlarla bağlıdır. Məsələn, s. 6-də belə bir cümlə verilib: "6-ya, 7-yə, 8-a, 9-a, 10-a vurma və bölmə əməlləri üzərində məsələ və misallar həll edin".

3-cü sinifdə vurma və bölmə cədvəlləri təmamlanır və sonra vurma və bölmənin xüsusi halları öyrəndilmişdir. Dərslikdə bu məsələlər öz həlli tapmayışdır. Yuxarıda qeyd etdiyimiz cümlə dərs ilinin əvvəlində reallaşdırılmışdır.

"Əməl üzərində məsələ və misal necə həll etmək olar?"

Dərslikdə program materialının orqanik düzülüşünə diqqət yetirilməmişdir.

Dərslikdə "məsələ həlli" necə eks olunmalıdır?

"Məsələ" problemi dərslikdə öz optimal həllini tapmamışdır. Belə ki, təqdim olunan məsələlərin əksəriyyəti konkret didaktik funksiyalara malik olmayıb, sadəcə əməlin icrasını tələb edir.

Verilən məsələlərin əksəriyyəti I-II sinif səviyyəsində onlara məsələlər və məntiqi təsəffürün inkişafına xidmət etmir. Məsələlərin ifadə dili də doqquq deyil. Məsələn, (s.105, № 4) "1 kq yağ 5 manat, 1 kq atı 7 manatdır" – cümləsində kütlə manata çevrilir. Məsələlərin növləri (dəldizə, dolayı, tors məsəla) ayndı edilmiş və müvafiq təpsiriqlər verilmir.

Dərslikdə komiytyollar üzərində əməllər "qaydası" təqdim olunmuşdur. Çünki hər bir əməl – müvafiq tərif və ya qaydaya əsaslanır.

"Riyaziyyat - 4" dərsliyində (mündaricatda 1-ci, 2-ci və 6-ci bölmələrin sonundan "məsələ həlli" başlığı verilib. Sual olunur: qalan bölmələrdə məsələ həlli lazımdır deyil?

Həlli üsullarına görə məsələlərin təsnifinə aid nümunələr yoxdur və məsələ başlıqlarında qüsurlar vardır. Məsələn, səh. 26-də: "Cəmə görə məchəllərin mühakimə yolu ilə tapılması" elmi cəhətdən sahvidir.

Dərslikdə verilən məsələlərin əksəriyyəti I-II siniflərin səviyyəsindəndir. Məntiqi mühaki-mə talab edən məsələlərin sayı olduqca azdır.

Məsələlərin həlli üsullarına görə, aid olduğunu komiytyolarla görə təsniş aşkar edilmişdir.

Məlumdur ki, ibtidai siniflərdə məsələ həlliətən bacarıq və bələdliyətən şagirdlərin ham də psixoloji durumları ilə bağlıdır. Bu cəhətdən görkəmli tədqiqatçı-psixoloq Y.Piaje riyaziyyat təlimində iki mərhələni xüsusi qeyd edir:

1) I-III siniflərdəki təlim mərhələsi – operativlik mərhələsinə qədər dövr (6-8 yaş dövrü);

2) operativlik dövrü (IV-VI siniflər, 9-11 yaş dövrü).

Məsələ həlli şagirdin çatınlıq çəkməsinə nümunələrin cümlələrinə ilə izah edir, yəni bu mənəni aradan qaldırmadıqda çatınlıq çəkər və mücərrəd təsəffür bacarığına malik deyil. Piajenin bu ideyasını M. Donaldson təqnid edir və qeyd

Ibtidai siniflərin riyaziyyat dərsliklərində problemlər və onların metodik tədqiqatlarında qoşuluşu

edir ki, məsələlər şagirdi onun yaşadığını və ya olduğu situasiyaya göttürməlidir. Bu da şagirdə həyat təcrübəsi qazanmağı kömək edir.

Məktəbdə məsələ həlli təlimində dair riyazi, psixoloji və metodik tədqiqatları D. Poyanın kitablarında («Kak решать задачу», «Математические открытия», «Математика и право-подобные рассуждения») öz əksini tapmışdır.

Y.M. Kolyaqin («Математические задачи как средство обучения и развития ученика средней школы») kitabında məsələ həlli ilə əla-qadardı iki cəhəti qeyd edir:

1) məsələ həlli prosesində riyaziyyat tədrisi metodikası əsaslarının işlənməsi;

2) inkişafetdirci təlimdə məsələlərdən bir vəsita kimi istifadənin metodiki sisteminin qurulması [3].

Ibtidai siniflərdə məsələ həlli təlimində dair V.V. Statkeviç («Основы методики обучения решению задач в начальных классах», Минск, 1980), A.M. Pişkalo və N.Q. Utkina («Основы обучения математике в I-III классах», М., 1978), M.I. Moro, N.A. Bantova («Методики обучения математике в начальных классах», М., 1981) və b. məsələ həlli təliminin müxtəlif aspektlərinin işləndirilmişdir.

S.R. Hüseynova öz tədqiqatında ("Riyaziyyatdan ümumiyyətləri və inkişafetdirci məsələlər vasitəsilə næzəri biliyin və möhkəmləndirilməsi metodikası") (VII-IX siniflər) məsələ həlli təlimi konkret sisteme malik olmalıdır.

Problemin praktik shəhəriyyatı. Məlumudur ki, məsələlər siniflər üzərə hom növlərinə, hom də həlli üsullarına, aid olduğunu köməytlərə görə təsnif olunur.

əsaslandırmış və praktik əhəmiyyəti təkliflər iştirakçıları sürmüştür [2].

M. Abdulkərimov orta məktəbin riyaziyyat kursunda ekstremum və tətbiq məsələləri həllinin təlimi texnologiyasına aid tədqiqatda məsələ həlli vasitəsilə şagirdlərin riyazi yaradılışının inkişaf etdirilməsi, təlimin hayatla əlaqələndirilməsi kimi problemlərin həlli yolu göstərmişdir [1].

İndi ibtidai məktəbin buraxılış sinfi – IV sinifin şagirdlərinin hazırlığı səviyyəsinə verilən tələblər beynəlxalq təcrübələrin səviyyəsindən nəzardən keçirək. Əsas ideya ordan ibarətdir ki, IV sinif şagirdinin ilin sonunda nümayiş etdirildiyi næzəri biliklər və praktik bacarıq və vərdişlər sonrakı siniflərdə hom baza rolunu oynaya bilər, həm də varislik təmin olunar: yeni riyazi biliklər "dayaq" bilikləri üzrəndə qurulmaqla, şagirdin riyazi təhsili öz inkişafını təpir. Hər bir şagirdin malik olduğu bilik və bacarıqlar müəllimin və onun tədris faaliyyətinin natiqcəsidir.

Problemin aktuallığı. Ümumiyyətlə, məktəbdə məsələ həlliin öyrəndilməsi elə bir problemdir ki, onun müvafiq səviyyətə qədər məlumatlıdır. Problemin aktuallığı. Ümumiyyətlə, məktəbdə məsələ həlliin öyrəndilməsi elə bir problemdir ki, onun müvafiq səviyyətə qədər məlumatlıdır.

Problemin yeniliyi. Riyazi məsələ və onun həlliinin məzuniyyətdən etibarətindən, I-IV siniflərdə məsələ həlli təlimi konkret sisteme malik olmalıdır.

Problemin praktik shəhəriyyatı. Məlumudur ki, məsələlər siniflər üzərə hom növlərinə, hom də həlli üsullarına, aid olduğunu köməytlərə görə təsnif olunur.

Ədəbiyyat:

1. Abdulkərimov M. Orta məktəbin riyaziyyat kursunda ekstremum və tətbiq məsələləri həllinin təlimi texnologiyası: Ped.0.fols. dok. ...dis.Bakı, 2011.

2. Hüseynova S.R.: "Riyaziyyatdan ümumiyyətləri və inkişafetdirci məsələlər vasitəsilə næzəri biliyin və möhkəmləndirilməsi metodikası" (VII-IX siniflər): Ped.0.fols. dok. ...dis. Bakı, 2003.

3. Kolaylıq J.M. Matematičeskie zadachi, kak sredstvo obucheniya i razvitiya uchenika sredney klassov, M., 1983.

4. Qəhrəmanova N., Əskərova C. Riyaziyyat: Ümumtəhsil məktəblərinin 2-ci sinifi üçün dərslik, Bakı: Radius, 2012.

5. Qəhrəmanova N., Əskərova C. Riyaziyyat: Ümumtəhsil məktəblərinin 4-cü sinifi üçün dərslik, Bakı: Bütün kitab, 2015.

6. Qəhrəmanova N., Əskərova C., Qurbanova L. Riyaziyyat: Ümumtəhsil məktəblərinin 1-ci sinifi üçün dərslik, Bakı: Radius, 2017.

7. Qəhrəmanova N., Əskərova C., Qurbanova L. Riyaziyyat: Ümumtəhsil məktəblərinin 3-cü sinifi üçün dərslik, Bakı: Radius, 2014.

E-mail: abdullahay_axyan@list.ru
Rəyçilər: dos.X.S. Hasanova
dos.F.F. Əliyev

Redaksiyaya daxil olub: 25.12.2018